

Bu, arıq neçənci rayon idil ki, deyə bilmirdi, sayını xatırlamaq, yada salmaq onun üçün çox çətin idi. Ancaq onu bildirdi ki, hər bir rayonun neçə-neçə kəndlərini də qarış-qarış gəzmis, insanlarla çox yaxın ünsiyətdə olmuşdu.

Alman faşizmi ile mühəribə təzecə başa çatmışdı. İnsanlar mühəribənin məsəqətlərindən yorulmuş, əldən düşmüşdülər. Azərbaycan xalqı arxa cəbhəde olsa da, böyük sixıntılar çəkdi, mühəribənin fəsadlarından, onun vurduğu yaralarından sarsıldı, itkiler verdi. Mühəribə dehşətli kabus kimi çox ailelərin ocaqlarını söndürdü. Aclıq və səfələtdən çox insanlar vaxtsız dünyalarını deyişdi. Ölkəni büryan müxtəlif xəstəliklər: vorəm, traxoma və yatalaq da bir tərəfdən öz işini göründü.

Traxoma demək olar ki, ölkənin çox rayonlarında en təhlükeli xəstəlik hesab olunurdu. Bu ağır göz xəstəliyindən insanlar əzəb çəkir, çox erkən gözlərdən şikət olurdular. O dövrün müalicə üsulları bu xəstəliyin aradan götürülməsində çox aciz idi.

Bələ bir ağır gündə genc Zərifə xanım xalqın düşdüyü çətin vəziyyəti günlərlə, aylarla düşündü-dasdı, götürqoy etdi. Fikirləşdi ki, Traxoma kimi çox ağır xəstəliyi aradan qaldırmak üçün ona kifayət qədər vaxt lazımdır. Birinci növbədə mərkəzdə-Moskvada təkmilləşdirilmə kursundan keçməlidir. Bələ olarsa, daha böyük mütexəssislerlə tanış olar, ali məktəbdə aldığı bilikləri təcrübədə sınadın çıxarar, yeni müalicə üsullarını keşfetmək üçün imkanları əldə edər.

Zərifə xanım bələ də etdi və gün goldi ki, doğma ocağına qayıtdı. Qollarını çırmayıb işə basladı. Müalicə-profilaktika tədbirləri üçün ona yardımçılar ayrıldı. Bir-bir rayonları, kəndləri qarış-qarış gəzdi. Dilindən "yoruldum" kəlməsi çıxmadi.

Elmi mərkəzlə six elaqə saxlayan gənc alimin sorağı her yere yayıldı. Onu görməyə gələnlərin sayı gün-gündən artırdı. Gözlərinin itirmek təhlükəsi altında olanlar müalicə olunandan sonra çox şad halda geriye-doğma ocaqlarına qayıtdırdılar.

Bir dəfə rəhbərlik onu Salyana ezam etmişdi. Bakıdan yola düşən Zərifə xanım ailəsindən müvəqqəti ayrılsa da, qarışdakı çətinlikləri fikirləşmədən ancaq görəcəyi işlər haqqında düşüntürdü: "Men antibiotiki lap erkən papmışdım. Ancaq onu tətbiq etməyə nədənse, tərəddüd edirdim. Çoxları mənim tapıntıma şübhə ilə yanaşırdı. Bəzən öz-özümə fikirləşirdim ki, yəqin men sehv edirəm. İnəmsizlik pis şəydir. Elə zənn edirdim ki, bu, müvəqqəti haldır və təzliklə mənim bu arzularım da bir heçliyə çevriləcək. Yox, bələ olmadı! Axır ki, mən "sintomisin"den istifadə etməkla çox böyük uğur qazandım! Bu, ağır zəhmətimin, yuxusuz gecelerimin bəhrəsi idi, xalqımı məhəbbətimdən irəli gələn xeyirxahlığımı. İndi yeno yoldayam. Bu yollar məni heç qorxutmur."

Gənc qız zərifəlini çənəsi altında dırşəkləyib, avtobusun pəncərəsindən ucsuz-bucaqsız çılpaq çöllərə tamaşa etməyə başladı. Çıskın yağış yağır,

# "PER ASPERA, AD ASTRA"

Oftolmoloq, akademik ZƏRİFƏ XANIM ƏLİYEVANIN anadan olmasının 100 illiyinə ithaf edirəm



ZƏRİFƏ  
ƏLİYEVƏ  
Hörmətli anıraq!

pəncərənin şüşəsi islandığı üçün bəzən mənzərə görünməz olurdu. Bu geniş çöllər istifadəsiz qalmışdı. Şoran torpaqlar olduğu üçün onun ekologiyası haqqında heç düşünən də yox idi. Zərifə xanım ürəyindən keçirdi ki, bu torpaqlar lazımlıca yuyulsa, Vallah, burada elə kəndlər salmaq olar ki, insanlar da bu ilan mələyən torpaqları ölli ilə cilalayın, onu doğmalaşdırın, məskunlaşdırırlar. Axi bu torpaqlar bizimdir, doğma torpaqlarımızdır. Torpağa pis demək olmaz. Hamımız torpaqdan yaranmışq və bir vaxt galəsek torpağa da qarışacaq. Bu, təbiətin qanunudur."

Salyana lap az qalrıdı. Deyəsən, Kür üzərindəki körpü də görünməyə başlandı. Maşındakı həkimlər Kür çayını görüb pəncərelərə yaxın oturub böyük heyratla bayra boyandılar.

Kür üzərindən keçərkən onun əzəmetliyi adımı heyran edirdi. Bu qocaman çay əsrlərin yadigarı idi. Qocaman Yer küresinin damarlarından biri kimi böyük ümmanna qovusurdu. Çay burula-burula sürətə axırdı. Özü ilə sanki əsrlərin, illərin səsini-sədasını, həsrəyini, nalesini, iniltisini gotirirdi. Ona baxanda həm sevinc hissi keçirirdin, həmheyrləndirdi, həm də qorxurdun.

Ana Kür doğma Azərbaycanımızın yarasığı idi. Çox şıltaq olsa da, bəzən öz mərasimdən çıxb sahilər yusa da, adamlara ziyanlar vursa da, insanlar üçün həmişə sevimli Kür idi-dəli Kür idi...

Avtobus sohiyyə şöbəsinin binası qarşısında dayanarkən həkim briqadası özləri ilə getirdikləri tibbi ləvazimatları aşağıya daşımaga başlıdlar. Şöbənin müdürü ağsaçlı bir həkim idi. O, Zərifə xanımla görüşüb qonaqları öz otağına dəvət etdi. Kabinetdə səliqə-səhman hökm süründü. Bir azdan qonaqlara çay getirdilər.

Zərifə xanım gəlisişlərinin səbəbini demədi. Çünkü bu haqda sehiyyə şöbəsi məlumatlanmamışdı. Şöbə müdürü sevincini gizlədə bilmirdi. Çox gözəl bildirdi ki, Zərifə xanımın bu yerlərə gəlişi insanları korluğa tutulmaqdən xilas edəcək, insanlara ancaq xeyirxahlıq etmək üçün

dünyaya gəlmiş bu bəstəboy qızın-gənc alimin ümidi arzularının-insanları göz xəstəliklərindən qurtulmaq azularının bir hissəsidir. Bu insan pərvər, son derecə tevəzükər həkim-alim öz işindən heç danışmazdı. Tərifi sevməzdi. Onu ancaq görəcəyi işlər maraqlandırırdı.

Müdir göz xəstəliklərinin yayıldığı şoran torpaqlarda yaşıyan kəndlərin adlarında ibarət bir siyahı tutdu və qayğılı nəzərlərə bu bəstəboy, üzü nur çöhrəli gülərəz qızı dedi:

-Zərifə xanım, yollar çox tozlu və narahatdır. Bir qədər əvvəl yağış yağıb, indi toz özü də palçıqə dönüb. Məsləhət görərdim ki, kəndlərə kişi həkimlər gəsin, siz isə şəhərdə qalın. Bizim də qonağımız olarsınız. Xanımmış çox sevinər.

**Zərifə xanım gülmüşədi. Mehribanlıqla başını tərpdib razılığının bildirdi. Ancaq müdir çox təkəd etdiqda ona belə cavab verdi:**

-Bağışlayın, doktor, mən mütloq sizin siyahıdakı məntəqələrde olmaliyam. Orada insanlar göz xəstəliklərindən çox əziyyət çəkirlər. Çox sağ olun! Biz sizin qonaqpərvərliyinizi qiymətləndiririk. Qayığınıza görə çox sağ olun! Men heç bir çətinlikdən qorxumram. Qədim bir latin kəlamında deyilir: "Per aspera, ad astra", yəni, "Çətinliklərdən keçərək ulduzlarla doğru."

Doktor, siz bu kələmənən eşiməmiş deyilsiniz. Bu gün biz çətinliklərə sinə gerərək nə edirik, xalq üçün edirik. Xalq qədirbiləndir. Xalq əməllərimizin güzgüsüdür. O güzgüdə hər şey aydın görünür, gözəl seçilir. Biz gördiğimiz hər hansı cahanşümül işlərimizə görə kiməsa hesab vermirik. Bu hesabatı xalq özü bizim əməllərimizə görə qəbul edir və deyərləndirir. O zaman, həqiqətən, biz və sizlər çətinliklərə keçərək ulduzlarla doğru gedəcəyik. Bunun üçün isə hünər və qeyrət lazımdır. Çox sağ olun, doktor, qayidandan sonra sizin xanımı da görərək, bir stəkan çayımızdan da içərik. Amma indi sizin bələdiçi həkiminizlə birlikdə mütələq yola düşməliyik. Nəcə deyirələr: "Yolcu yolda gərek." Nə deyirsiniz, doktor?

Müdir başını razılıqla yellədi:  
-Nə deyirəm, Vallah, sizin xasiyyətinizdən mənə dənişiblər. Şöbə yoxdur. Yol üçün bir az ayın-oyun tədarük görmüşük. Arvad bisirib, çölpalardır. Yolda lazım olar.

-Çox sağ olun, hər tədarükümüz var, narahat olmayım. O bişirdiklərinizi mütələq uşaq evinə göndərin. Bələ yaxşıdır.

-Zərifə xanım, bu heç yaxşı olmadı. Yuxarıdakılar bize nə deyərlər? Siz heç istirahət də etmediniz.

-Bələ lazımdır, doktor, istirahət etməyə vaxtımız çox olacaq.

**Zərifə xanım həkimlə xudahafizləsib öz briqadasi ilə birləşdə yenidən avtobusa əyləşib, bir azdan yola düşdülər.**

İlk məntəqəyə çatınca avtobus yolda bir neçə yerdə palçıqə batdı. Həkimlər Zərifə xanıma qıymadılar. Hamiliqliq düşüb avtobusu birtəhər batlığı yerdən çıxardılar.

Onları ilk qarşılanan kəndin ağsaqqalı Meyiş kişi oldu. Balaca bir daxmacı kəndin tibb məntəqəsi sayılırdı. Feldşer Həzərxan isə üç gün olardı ki, Bakıya getmişdi, məntəqənin qapısı da bağlı qalmışdı.

**Zərifə xanım qərara gəldi ki, evbəev gəzib adamlarla səhəbet etsin, həm də müayinə aparsın. Çox kiçik kənd olduğunu hərəkətli həkimlərin qəfil golisi ildırım süreti ilə evlərə yayıldı. Heç yan saat çəkmedi ki, hamı evlərinin qapılardında və küçələrdə görünməyə başladılar. Axşama kimi xeyli profilaktik iş görüldü. Balaca bir kənddə kor olmaq, dünya işiğindən məhrum olmaq təhlükəsində olan onlarla insana ilk tibbi yardım göstərildi. Onlara tacili Bakıya göndərmiş verildi.**

Daha sonra onlarla kənddə oldular. Bir dəfə Kür sahilində xeyli aralı bir kənddə Zərifə xanım cavan bir ailəni müayinə edərək beş yaşlı Gülyanaq adlı bir qızın gözlərinin kor olacağından şübhələnərək, qızın valideynlərinin razılığını alandan sonra təcili olaraq onu özü ilə Bakıya apardı. Qızın bütün qayığlarını öz üzərinə götürdü. Gülyanağın ata-anası şəhərə gələndə qız artıq təhlükədən qurtulmuşdu. Şirinşəker bala günüş işığından bolluca bəhərlənəcəkdir...

İllər ötdü... Gözlərə nur paylayan bu gözəl həkim ölkədə və onun hüdudlarından kənddə tanındı, mükafatlar aldı. Dünyanın ən tanınmış ilk qadın oftalmoloqlarından biri kimi şöhrət tapdı və sevildi. O, oftalmoloq kimi heç bir həkimin görə bilmədiyi bir işi gördü. Çətinliklərdən keçərək ulduzlarla doğru işiqlə bir yol açdı. İnsanların xəste gözlərinə nur payladı. Nur...

**\*PER ASPERA, AD ASTRA\* - qədim latin kəlamıdır. Mənası: "Çətinliklərdən keçərək ulduzlarla doğru" deməkdir.**



Süleymanlı Sayavuş  
Yazıcı-publisist,  
Prezident mükafatçısı,  
Lənkəran, liman, 1995